



PƏRVANƏ BAYRAMQIZI

"XƏZAN"ın BAHAR TƏRAVƏTİ

Xəzan təbiətin dərdi-səri, öz gözündən öz qoynuna tökülən yaşlarıdır. Elə ki, yetişdi qəriblikdə qalmış kimi qərabsəyirik. Ruhumuz sağa-sola vurnuxur, ovunmağa məqam axtarır. Kədər insanın, xəzan da təbiətin çöhrəsini bürüyən qəm pərdəsidir. Bu pərdənin arxasındaki yamyaşıl duyğular boylandıqca xəzan onu qısqanlıqla bir az da boğub görünməz edir, yeri ni özündən daha sərt olan qısa verir. Həmişə mənə elə gəlib ki, bu mövsümü heç kim sevmir, o da özünü məhsulu, bari ilə zorla gözə soxmağa çalışır.

...Sevmədim, heç sevmədim xəzanı... Nə əkin yerinən boşalıb uşaqların oyun meydançasına çevrildiyi vaxtlarda, nə də qələm-dəftərimi götürüb təbiətin qoynunda yazdığını anlarda onunla doğmalaşa bilmədim. Bahar istəyimi dəyişə bilmədim xəzanla... Şair demiş: "Mən yaza vurğunam, qışı neylərəm!" Qanım qaynamadığı tay-tuşlarım kimi uzaq gəzdim ondan. Məni üzən, ruhumu öldürməyə çalışan adamlar kimi xəzandan da incik oldum.

...Deyəsən, fikirlərim çox romantik alındı. Onda xəzanın bir qədər də real təsvirinə vaxt ayıraq. Son aylarda yolum "Xəzan"a düşdü. Bu dəfə onunla fəsil yox, jurnal kimi üz-üzə dayandığımı sevindim. İlk dəfə olaraq sevdim onu, hətta əlimə də ala bildim. Vərəqlədim, səhifələrinə ard-arda səpələnmiş yazıları oxudum. Xəzan elə jurnal kimi gözəldir. İçində ədəbi-bədii keyfiyyət baxımından "Xəzan"a bahar təravəti bəxş edən yazılar da, payız aylarında yalnız varlığını sübut etmək üçün çıxıb solğun şəfəq saçan günəş şüaları kimi oləziyən mətnlər də yer alıb. Amma jurnalın bütövlükdə ideyası təqdirəlayıqdır. Burda ən çox sevdiyim ab-hava Vətənə, millətə, öz kökünə bağlılığın təbliğ edilməsi, torpaq uğrunda döyüşərək qələbə qazanmaq eşqinin brilyantək bərq vurmasıdır.

Jurnalın aurasından aldığımız mübarizlik hissi düşünnürəm ki, baş redaktorun hərbiçi (keçmiş hərbçi yazımiram, cünki hərbçinin keçmiş olmur, o, bir dəfə vətənə sədaqət andı içir və ömrünün sonunadək vətəninin əsgəri olur, hansı postda çalışmasından asılı olmayıaraq) olması ilə bağlıdır. Burda sözlə əməl birləşib. Yazılanlar yalnız kağız üzərində qalmayıb, eyni zamanda həyata keçirilib. Jurnalda nüfuz qazandıran da budur.

Həm proza, həm də poeziya bölməsində xeyli sayda milli ruhda yazılmış yazılar var. "Xəzan"ın iyul-avqust, 2018 sayına ekspert gözüylə baxmağa edilən təklifdən səlahiyyətlənib həmin yazılar haqqında fikirlərimi sizinlə bölüşəcəyəm. Bəri başdan deyim ki, bu səlahiyyətdən dolayı özümü tam bir ədəbiyyat bilicisi hesab etmək fikrindən çox-çox uzağam. Sadəcə, təəssüratlarımı yazacam. Eyni qüsurlardan ola bilsin ki, mənim yazılarım da müşahidə olunsun. O zaman mən də tənqid etməyə hazırlam. Və bunu yaradıcılıq üçün ən xeyli stimul sanıram.

Jurnalın titul vərəqində, redaktor guşəsində yerləşən "ZAMANLA SƏSLƏŞƏN ƏSƏRLƏR SORAGINDA" başlıqlı yazıda Əli bəy Azərinin qeydləri haqlı iradlardır. Bu çağrıış cəmiyyətdə hazırda gedən proseslər üçün həyəcan təbili xarakteri daşıyır. Niyyəti bu cür olan bir vətəndaş, təbii ki, ətrafına düşünəcəsinə şərik olan müəlliflər toplayacaq. Fikrim ilk səhifədə "Ölüm ilə qazanılmış ölümüzlük" adlı ocerki oxuyandan sonra təsdiqləndi. **SÜBHAN VÜQAROĞLU** seçdiyi mövzu ilə adamda vətən sevdalı gənclərdən olduğu fikrini formalaşdırır. Oçerkdə sanki "Yeniyetmələr, gənclər, hər kəs belə qəhrəmanları tanımalı, onların əqidəsinə sahiblənməyə çalışmalıdır" çağrıışı var. Mətndə eyni ifadələrin yer-

siz təkrarlanması rast gəlsək də, təbliğ etdiyi mövzunun (qəhrəmanın ayağını itirməsindən təəssüflənməyərək "yaxşı ki, yazan əlim var" deməyinin) fonunda qüsurlar itib-batır. "Hər kəs Vətənə bacardığı şəkildə xidmət etməlidir" ideyası aşilan məqam - ayağını itirən qəhrəmanın "yaxşı ki, yazan əlim var" deməsi mərdliyin, dönməzliyin nümunəsidir.

Təhlilə qəhrəmanlıq mövzusuya başladığımızdan gərək bu ardıcılılığı davam etdirək. Deməli, sırada **RAMİZ İSMAYILİN "Gözü yolda qalan var"** povestidir. Əvvəlcə bir-iki məqamı qeyd etmək istəyirəm. Paradoksal xarakter daşıyan yazacağım fikirlər povestin ədəbi-bədii keyfiyyətlərini açmağa xidmət etmədiyindən vacib sayılmaya da bilər. Amma yadına düşən uşaqlıq xatırəsindən yaxamı qurtara bilmədim. Bilirsiniz də, keçmişimiz ömrümüzə ən çox "ağalıq" edən "quruluşdur", onu devirmək çətin məsələdir.

Ramiz İsmayıllı özü də bilmir ki, bu povesti yazımaqla məni ağır bir yükün altında xilas edib. Povestdə adı çəkilən Əli-İsmayıllı kəndi (indiki Alnabat) böyüdüyüm yerdir, Nuru dayı (qızlarının dili ile bacım ona "qağa" deyirdi) da qapıbir qonşumuz olub. (Onun mənə verdiyi balaca güzgüünü hələ də yadigar kimi saxlayıram.) Nuru babagılə tez-tez yaşılı ər-arvad gəlirdi. Üzlərindən hansıa kədərin içində günbəgün gerilədikləri bəlli idi. Hər dəfə onları görəndə kişinin saqqalının daha da uzandığını gördük. Bir gün atamdan niyə o əminin üzünü təmizləmədiyini soruşanda dərindən köks ötürüb "Yazığın oğlu itkin düşüb" - dedi. - "Yandığından belə edir".

Bu hadisə qəlbimə qüssə verdi. O vaxtdan bu valideynlərin kədərini özündə əks etdirən yazı yazmaq istəyirdim. Bir-iki dəfə gizlincə müəyyən başlıqlar altında hekayə yazmağa cəhd göstərəm də ürəyimcə alınmadı. Hiss etdim ki, nəsə çatmir. (Məlum jurnal dan xəbərsiz idim. Bunu yalnız şəhərə köçəndən sonra bildim)

Sonralar biz Bakıya köcdük və onları bir daha görmədim. Bu istəyimi həyata keçirmək üçün ədəbi "materialımın" qitligi yazmağıma imkan vermədi. Əhatəli yazmaq üçün Mingəçevirə gedib onlarla görüşməli, hər şeyi ətraflı öyrənib yazmalı idim. Bu da ailə vəziyyətimlə əlaqədar olaraq mümkün olmadı. Beləcə, R. İsmayılin povestindən xəbər tutanacan qəlbimdəki rahatsızlıqla yaşadım. Nə yaxşı yolum "Xəzan" a düşdü, belə bir əsərin artıq yazıldığını bildim. Povesti oxuyandan sonra nisbətən sakitləşdim, müəllifin bu ailənin haqqında geniş məlumatə malik olması bir gerçəyi dərk etməyimə səbəb oldu. Məndə bu cür alınmayacaqdı. Bu səmimi etirafdır. Oxulara jurnalın ötən sayından başlayaraq hamısını əldə edib povestin bütün hissələrini oxumağı tövsiyə edirəm, kitabxanalarda olmalıdır.

Sırada hərbi vətənpərvərlik mövzusunda yazılmış **ƏLİ BƏY AZƏRİNIN "Sərhədçi zabitin etirafı"** hekayəsidir ki, bunun da dəyəri artıq diplomla qiymətləndirilib. Üzgörəlik sayılsa da yazacam ki, hekayəni çox bəyənmişəm. Qəhrəmanın sonda aldığı təltiflər içində ona daha əziz olanı elan edilən "təhmət" in olması mənə Mübariz İbrahimovu xatırlatdı. Niyəsini sözsüz ki, bilişiniz... Qəhrəman Vətən yolunda nə edirəsə canıyla-başıyla edir, təşəkkür üçün yox. Döyüş səhnələrini əks etdirməyən əsər yazıklärən əsas ideya vurgulanır. Vəssalam.

Jurnalda diqqətimi çəkən məqam odur ki, burda qəhrəmanlığı təbliğ etməklə yanaşı qəhrəman kimi yetişməyə kömək edən yurd sevgili, milli mənəvi dəyərləri əziz tutmağın vacibliyini vurgulayan yazılar da çoxdur. Bütün hekayə və şeirlərdə soyköküne bağlılılıq başlıca mövzudur. Jurnalı oxuduqca adam özünü elə öz Vətənində, soydaşlarının yanında hiss edir, köçəri quşlar kimi "isti ölkələrə" qanadlanır. Bu əsas şərtidir.

RƏŞİD BƏRGÜŞADLİNİN "Gər ağacının nağılı" hekayəsində də yuxarıda qeyd etdiyim məqamlar boldur. Əvvəlki hissəsində bir qədər ümidsizliyə qapılıb, keçmişin həsrətini çəkən qəhrəman sonda müşahidələrindən ruhlanır. Gər ağacının timsalında müəllifin genetik koda üstünlük verdiyi bəlli olur. Eyni zamanda da hekayədən keçmişimizi unutmamaq, gələcəyin onun üzərində qurulacağından indiki uşaqları mükəmməl tərbiye etməli olduğumuz mesajını alırıq. Belə hekayələrdən heç bir oxucu zərər çəkməz. Oxumaqları məsləhətdir. Amma qəhrəmanın "tədris edəcəyi dərsi dilinin altında düşünməsi" prosesi anlaşılmaz məqamdır. Postmodernizm gelişmələri kimi də qəbul etmək çətindir.

Bərzəx sakininin yaşadıqlarını oxuduqca əminəm ki, hamınız orda təsvir edilən hadisələrin günün real mənzərəsi olduğunu dönə-dönə söylədiniz. Oxuyanlar səhbətin **QAFAR CƏFƏRLİNİN "Bərzəx sakininin etirafları"** hekayəsindən getdiyini bildilər. Hər gün görüb, eşitdiklərimizi bu dəfə jurnaldan oxuduq. Mübağəsiz, filansız. Burda nə fantastikaya, nə də yersiz məcazlara rast gəlmirik. Hər birimiz ayrı-ayrılıqda Bərzəx sakiniyik.

Ediyimiz hər hansı bir əməlin səhv olduğunu dərk edəndə artıq gecikmiş oluruz. Peşmanlansaq da itirdiyimiz xoşbəxtliyimizi qaytarı bilmirik. Bu yeni bir fikir deyil. Bu günəcən belə olub, bundan belə də necə olacağını pessimizmə qapılıb yazmaq istəmirəm. Hər halda hamımız sonda peşman olmamaq niyyətilə hərəkət edirik. Amma kimi dindirsək mütləq nəyəsə peşman olduğunu söyləyəcək. Lap kənardan xoşbəxt görünənlər belə.

Belə "peşman-peşman" yazmağıma da **İLAHƏ**

İMANOVAnın "Peşman" adı verdiyi hekayəsi səbəbdür. Hekayənin adı artıq mövzusunu "ələ verir". Hadisəni nəql edən birinci şəxs qarışq hissələrin əlin-də həm olduğu anı yaşayır, həm də arada xəyalən keçmişə qayıdır. Bu günlə dünəni müqayisə edərkən aqlından bir sual keçir: "Əhmədi qınamaga haqqım çatır mı?" Sual özlüyündə hər kəsi düşündürdü. Bunu ümumileşdirib böyüklərin adından vermək, məncə, lap yerinə düşər. Hər şeydə gəncləri qınamayan yaşılı nəsil dərk etməlidir ki, gənclər onların səhv cızdığı xətt üzərində hərəkət edirlər. Hər dəfə onları qınamazdan əvvəl düşünməlidirlər ki, Əhmədi qınamaga haqqım çatır mı?

Böyüklərdən söz düşmüşkən...

Hamımızın özümüzə böyük sandığımız kimimizsə var. Çalışırıq ki, onlara layiqincə qayğı göstərək, könüllərini şad edək. Buna hər kəs bir cür nail olur. Hə-rə öz bacardığından edir. Qələm adamlarının da gücü sözə çatır. Sevdiklərinin, böyüklərinin borcundan onun haqqında ən gözəl kəlmələri seçib işlətməklə çıxmaga çalışırlar. Bu cür yazıldan hamımız yazmışaq. Bizə əziz olan adamları ovundurmaq üçün sözdən başqa nəyimiz var ki?

Elə **VAQİF OSMANOV** da məni, səni, onu kimi atasına ehtiramını yazılı ile bildirib. "Atamın portret cizgiləri" hamımızın müqəddəs sandığı mövzudur. Yazıdırak "Kitab oğrusu doğru sayılmaz" fikri mənə özümüz "Sonuncu arzu" hekayəmi xatırlatdı. Hekayənin ideyası bu fikrin üzərində qurulub.

Vaqif Osmanovun şeirlərinə keçməzdən qabaq istəyirəm ithaf olunmuş yazıldan bəhs edək. Şeirləri sonda təhlil edərik.

Başqalarına yazı həsr etməyi - ölənləri yad etməyi, yaşayanları ovutmağı çox sevirəm. Yaxşıya gərək yaxşı deyəsən ki, ruhlansın. Xüsusiylə, yazarların bir-biri haqqında fikir söyləməsi mənə maraqlıdır. Yalnız təriflə münasibət qorumaq da düzgün deyil, eyni zamanda gərək onlar bir-birinin iradlarından da inciməsinlər.

AYNUR YASƏMƏN QARABAĞLInin yaradıcılığı haqqında iki həmkarı yazıb. Hər iki müəllif onu yüksək qiymətləndirib. İnsanların bir-birini sevməsi, onu dəyərləndirməsi gözəldir. Yəqin ki, bu yazılar Aynur xanıma olduqca xoş təsir bağışlayıb. Bilmirəm dostluq kontingentindən çıxış edərək yazılıb, ya sırf ədəbiyyat naminə. Hər halda gözəl yazılıdır. Xüsusiylə Balayar Sadiqin təhlilini çox sevdim.

PƏNA MİRZƏLİYEVAnın "Dağlar marala qaldı", "Ətrindən doymadığımız çəçək" kimi itaflarını ağrısız oxumaq mümkün deyil. Bir yazıldan birinin qəhrəmanını elmimiz, birini də gələcək çox erkən itirib.

Həmin müəllifin "Adına bənzər şeir boxçalı Solmaz" təhlilində isə bir-birindən təravətli şeirlər oxu-

duqca təzədən həyata bağlanır, hələ neçə-neçə körpə fidanların çiçək açacaqları ümidi ilə təsəlli tapırıq.

NEMƏT BƏXTİYARın ocerki Laçında doğulanlar, Allahverdi müəllimi tanıyanların qəlbindəki həsrəti təzədən alovlandırılacaq. Laçının havasından udan, suyundan içən hər kəs üçün indi söylənilən hər şey şirin nağıl kimi görünür. O yerlərdə doğulmayanların belə üreyində Qarabağ adında dərdi var. Hamımız bu dərdin dərmanı olan qələbə ümidiyle yaşayıraq. Müəllifə növbəti yazısını xoş mündə niyyətilə yazmayı dileyirəm.

İthaf olunan əsərlər içində biri formaca fərqlidir. Bu cür yazıları gördüyüümüz kimi jurnalda proza şəklində oxuyurdum. **HƏSƏN ORUCOĞLU** isə öz hissələrini şeirlində ifadə edib.

Azərbaycan xalqının taleyində çox ağır dönəmlər olub. Müharibələr də görüb, acliq da. Mahiyyət etibarilə bunlardan fərqlənməyən savadsızlığın əziyyətini isə millət daha çox çəkir. Hər şeydə geri qalmağımıza elə o səbəb olub. Siyasi-mədəni tariximizlə yaxından tanış olanda öyrənirik ki, bu millətin maariflənməsi, elmlə olması üçün zaman-zaman ziyahlarımız fədakarlıq edib, bu bəlanın yox olması üçün çalışıblar. İndi Abdulla Şaiqin "Çoban" pyesini oxuyanda o dövrün necə ağır mənzərəsi olduğunu təsəvvür etmək elə də çətin olmur. Hələ bizə bir az da qəribə görünür. Əhalinin bu cür zillətdən çıxarmağa çalışan, savadlanması üçün müsibətlərə dözən, dünyagörüşünün yenilənməsi üçün məktəblər açan qabaqcıl adamlarımızı unutmamalı, onların zəhmətlərini dəyərləndirməliyik. Yaxşı ki, bunu edənlərimiz də çoxdur. Belə şəxsiyyətlərdən birinin - S.S.Axundov haqqında **ƏTRA-BƏ GÜLHÜSEYNLİNin** yazdığı "**Bilik və mədəniyyət fədailəri - Süleyman Sani Axundov**" adlı ocerki də yuxarıdakı fikirlərimə gözəl nümunədir. Yaziçinin həyat və yaradıcılıq yolundan maraqlı məqamların əks olunduğu bu yazını inanıram ki, hər kəs sevə-sevə oxuyub. Təkcə "Qaraca qız" əsəri kifayət edir ki, ədibin ziyyasından hamımıza pay düşdüyü öz sübutunu tapsın.

Yazının əvvəlində Vaqif Osmanovun ocerkindən yazarkən şeirlindən bəhs etməyi bilərkədən saxlamışdım. Jurnalda düzülüşü pozmağımın səbəbi mərhələ-mərhələ yazmaq istəməyimdir. İndi növbə şeirlərə çatdı. (Şeirə münasibətim jurnalın dördüncü nömrəsində dərc olunmuş "Var olsun şeirimiz, şairlerimiz" adlı təhlildən artıq sizə bəllidir.)

Başlayaq Vaqif müəllimin şeirlərindən.

Onun "**Şəhid bayatları**"nda misralar fəryad qoparan analara, bacılara bənzəyir. Hər bəndi oxuduqca sanki hansısa azərbaycanlı ana, bacı və yaxud ata ilə dərdləşirsən. Bu dərd təkcə şəhid verənlərin dərdi deyil, biz də bu aşından əzab çəkirik. "Elin and yeri-

şəhid" misrası bu ağrını özündə əks etdirir. Bu dərd dağımızın ən uca zirvəsi İrəvandır. Bizi əvvəlcə o zirvədən atdırılar.

*Yana-yana oxuduq
"Irəvanda xal qalmadı"
Irəvanda nə qaldı ki?*

Vaqif müəllimin "Düşünürəm dərin-dərin" adlı şeirinin

*Həsrət qaldıq cənnət yurda,
Dadsızlaşdı "Rast"da, "Şur"da,
Axtarardıq xalı orda*

"Irəvanda xal qalmadı" - bəndini həmin şeirdən ayırib "Xalq mahnıları üstündə" adlı şeirinə də əlavə etmək mümkündür. Cüzi bir fərq var - bir şeir ictimai mövzuludur, biri də fərdi yaştılardan ibarətdir. Hər iki şeir şairin qəlbini titrədən gözəl mahnılarımıza bağlılığının göstəricisidir.

Elə həmkarı kimi **OQTAY İSMAYILLİNİN** da şeirindən narahat olduğu mövzuları necə ağrı ilə yazdığı bəlli olur. Gördüklerini, hər gün baş verən hadisləri "Yer qan içində üzən gəmidir" misrasıyla ümumiləşdirən şair sözün köməyinə söykənir, "Kənara çəkimmi bu kainatı" deyə ritorik sual verir. Cavab da elə şairin özündədir. Yerə qıymır, hər şeyi sanki ona bağışlayır. "Qorxuram gedəcək Yer də üstündə" deyərək özü özünə etiraz edir. Qarışq hadisələrin əlinde çərəsiz qalan şair sonda çıxış yolunu hər kəsin birbirinə, eləcə də həyata güzəşt etməsini istəyir.

*Qoy qalsın çox şeyin pərdə üstündə!
Hələlik bu şairin son qərarıdır.*

KƏRƏM AYDIN 1995-ci il təvəllüdüdür. Bunu niyə yazdığını bir azdan biləcəksiniz.

*Onsuz hər gün orda ağlayıram mən
Gözümün yaşını sevir o çıçək.
Sonra məzarıma gətirən olmaz.
Gedəndə özümlə aparım gərək.*

Yadına 23 yaşimdada (K. Aydına eyni yaşda olan) özümün yazdığını kədər qoxuyan şeirlərim düşür. "Görəsən, gənclər nədən qəmə meylli olurlar" suali ətrafında düşünəndə ağlıma gələn "gənc olanda qəm daşımağa gücümüz yetməyindəndir" fikridir. Cünki o zamanlarda kədərə güc gələ bilirik. K. Aydına indi hər şey kədər kimi görünür, amma zaman keçəcək o yanıldığını, yaşadıqlarının əslində gözəl günlər olduğunu anlayacaq. "O yaşda dünyani niyə qara görmüşəm" deyə özünü məzəmmət edəcək. Necə ki, mən indi o illəri qüssəylə yola saldıǵıma heyfsiləni-

rəm. Elə ki, yaşa doluruq, yaşamağın dəyərini anla-mağşa, həyatdan iki əllə yapışmağa başlayırıq. Elə insanlar da var ki, yaşının bütün dönəmlərində onda yüksək əhval-ruhiyyə olur. Kədərini də, sevincini də eyni qarşılıyır. Hətta daima xoşbəxt olacağı günü, gələcəyi düşünür. Xoşbəxt yaşamaq əslində budur, bizsə onu bacarmırıq. Onda **ZİYADXAN BUDAQ**:

*Qoy gedim yolumu sabaha səri,
Görüm uğurumun qazancı nədir.
Güdəzə verməyim ümidi bari,*

Görüm dərdlərimin əlacı nədir. - bu misralarını oxuyaq və alqışlayaqq. Bu bir insanın özünə verməli olduğu ən dəyərli məsləhətdir. Yolunu sabaha səri getmək istəyi artıq sənin içindəki həyat eşqindən xəbər verir.

*Məni dünənimə çəkmə, sən Allah.
Yolumu tutmuşam üzü sabaha.*

İnsanda ruh yüksəkliyi olanda hər şeyin öhdəsin-dən gəlir. Yetər ki, keçmişinin məhrumiyyətlərini unudub irəli addımlasın. Elə isə gərək K. Aydının şeirindəki o dibçəyə simvolik yanaşım, yoxsa sakitləşə bilməyəcəm. Bu yanaşmadan sonra gənc şairə "bə-raət" qazandırmaq olar. O dibçək şairin xeyirxah əməllərinin, yaradıcılıq uğurlarının rəmzinə çevrilisin və uzun-uzun özünə sərindən sonra həyatda ondan nəvə-nəticələrinə mədəni irs kimi yadigar qalsın. (Hər halda onun özünə seçdiyi yoldansa bu arzu ürə-yeyatandır)

Jurnalın səhifələrindəki şeirlərdən birində belə bir bənd məni məyus etdi.

*Düşərsən alovə, yanarsan oda,
Möhtac da olarsan doğmaya, yada.
Alar varlığıni xəstəlik, qada,
Canın min bir dərdin şələsin çəkər.*

Düşündüm ki, K. Aydına "bəraəti" bu şeir verəcək. Gənc şair ölümü özünə arzulayırdısa, Xatun xanım başqasına dərd-bəla arzulayır. Ola bilsin şairənin qəlbini qıran, əsəblərini tarıma çəkənlər olub və o, bundan çox narahatdır. Amma bir qadının təbiətin verdiyi bədbəxtlikləri başqasına diləməyi ürəkaçan deyil. "Gəl məni qınama, ay qadan alım" misrası ilə müraciət etsə də, mən xanımı qınadım. Şairəyə kitabının adındakı işığın gözlərindən heç vaxt əskilmə-məsini arzu edirəm. Ümid edirəm ki, Xatun xanım bundan belə bədbəxtlik arzuladığı düşmənlərini yaradıcılıq uğurları ilə narahat edəcək.

İndi də **İLTİMAS SƏMİMINİN** misralarındaki yollarla addımlayaqq.

*İçində qırılan
ümidin kimi
Bu yol hardasa
qırıla bilər
Payız qoxuyan sözlər
Qoru sönmüş
Ocağı xatırladır.
Hər an sükutla keçən ömür
Təbəssümü olmayan üz kimi
Yoruldumu
dərdinin kölgəsində
Yixıl xatırələrin ayaqlarına
Yollar təsəllidir,
Yenicə ovlanmış baliq kimi
Taleynin ovcunda neçə söz çırpinır.*

Bədiilik misra-misra cığırda dönüb şeirin içindən keçir. "Taleynin ovcunda neçə söz çırpinır" Yaşadıqlarımızı sözlə ifadə etməyə çətinlik çəkdiyimiz anları bu misra tam dolğunluğu ilə özündə əks etdirir.

*Canimdakı ağrılarım
Ağac-ağac boy attr...*

Fiziki ağrıların poetik təsviri. Sadəcə möhtəşəm. Şairin:

*Çətin imiş dərdini duymayanlarla
eyni yerdə,
eyni məkanda yaşamaq.* - fikri də həqiqətdir. Bunu hamımız hər gün hiss edirik.

Tempi pozmadan elə bu ruhda yazılmış başqa bir şairin şerinə nəzər salaq.

*Bir şair gedir,
onu özəlləyən
fikrin
ilhamın içi ilə
gedir təzə sözdən,
təzə fikirdən
sərroxş şair
gedir sözə sari,
fikrə sari...
özündən xəbərsizdir
sözün nuruna
həris şair.
Onu yol aparır,
toxunmayın,
Pozmayın fikir,
xəyal dincliyini.
Siz, Allah!
Şərə ortaq olmayın.
Şairə kömək olun!*

Gözəldir, deyilmə? Hər kəlməsi poeziyadır bu şeirin. "Sözün nuruna həris şair" Şairləri bu cür reallıqla xarakterizə etmək ustalığıdır. Hamımız bir yeni söz demək üçün yazmırıqmı? Başqasının yazdıqlarında da bir yeni söz, bir yeni fikir axtarmırıqmı? Bu sözə hərislik demək deyilmə? Elə bu hərisliklə də şair **MÜ-XƏMMƏD HAQVERDİ** "Araz axır, gözün baxır"məsəlinin dəyərini bir az da artırıb, gözəlləşdirib.

"Xəzan"ı oxuyun. "İndiki gənclər..." deyə cavanları qınayanlara deyin ki,

*Bermud üçbucağı
Pop, rok və caz.
Onlar arasında*

Muğam tənhadır. - gənc LEYLA ƏSƏDULLAYEVA belə görür həyatı. O yad nəğmələr içində tənha qalan muğamın taleyindən narahatdır.

Hər kəs hissələrini bir cür ifadə edə bilir. Bəstəkar mahnılarıyla, memar yaratdığı heykəllərilə, rəssam da rəsmilərile. Dünyadan bizim payımıza da söz düşüb. Sözün vasitəsilə fikrini çatdırınlardan **NİZAMİ KOLANILIN** "Bəxtimə yazılan qara günlərə əlvida" povesti, doğrusu, bədii müstəvidə bir o qədər uğurlu alınmayıb. Alışmadığımız məqamı - ananın övladına soyuq münasibətinin ifadəsinin yer olmasını yazara irad tutmayaq. Etiraf etməliyik ki, bəzən hansısa səbəblər üzündən həyatda bu cür hallar baş verir. Hələ qışın şaxtasında belə övladını küçəyə qoyub gedənlər də olur. Sadəcə, müəllif real hadisəni hekayəyə çevirməyə cəhd göstərməyib.

N.Kolanlıdan fərqli olaraq **AYAZ İMRANOĞLU-nun** "Sevgilimin adı" hekayəsi isə bədii dəyərindən çox bədbəxt bir hadisə kimi yadda qalır.

Eləcə də **Fadlı Pürün** qəlbinin istəyini misralar vasitəsilə duyun.

Bir-birindən maraqlı nəşr və poeziya nümunələri ilə zəngin olan "**XƏZAN**" jurnalının on altıncı sayını yüksək qiymətləndirirəm, jurnalın ədəbi proseslərdə fəal iştirakını alqışlayıram, jurnalın redaksiya həyətinə, eləcə də jurnalda əsərlərini dərc etdirmək istəyən müəlliflərə uğurlar arzulayıram.

5 oktyabr 2018